



## AZƏRBAYCAN RESPUBLİKASININ PREZİDENTİ YANINDA ELMİN İNKİŞAFI FONDU

Azərbaycan Respublikasının Prezidenti yanında Elmin İnkışafı Fonduun  
elmi-tədqiqat programlarının, layihələrinin və digər elmi tədbirlərin  
maliyyələşdirilməsi məqsədi ilə qrantların verilməsi üzrə  
2011-ci ilin 1-ci müsabiqəsinin (EİF-2011-1(3)) qalibi olmuş  
və yerinə yetirilmiş layihə üzrə

### YEKUN ELMİ-TEXNİKİ HESABAT

Layihənin adı: Azərbaycanda paxlalı (noxud, mərcimək) ərzaq bitkilərinin quraqlığa davamlı formalarının  
tədqiqi və məhsuldarlıq meyarlarının müəyyən edilməsi

Layihə rəhbərinin soyadı, adı və atasının adı: Əmirov Litfer Əlisultan oğlu

Qrantın məbləği: 30 000 manat

Layihənin nömrəsi: EİF-2011-1(3)-82/51/3-M-64

Müqavilənin imzalanma tarixi: 23 dekabr 2011-ci il

Qrant layihəsinin yerinə yetirilmə müddəti: 18 ay

Layihənin icra müddəti (başlama və bitmə tarixi): 1 yanvar 2012-ci il – 1 iyul 2013-cü il

Diqqət! Bütün məlumatlar 12 ölçülü Arial şrifti ilə, 1 intervalla doldurulmalıdır

Diqqət! Uyğun məlumat olmadığı təqdirdə müvafiq bölmə boş buraxılır

Hesabatda aşağıdakı məsələlər işıqlandırılmalıdır:

- 1 Layihənin həyata keçirilməsi üzrə yerinə yetirilmiş işlər, istifadə olunmuş üsul və yanaşmalar  
Ərzaq paxlalı bitkilərdən noxud və mərciməyin kolleksiya materiallarından xüsusi olaraq seçilmiş  
quraqlığa davamlı forma və nümunələr üç bölgədə (Abşeron, Cənubi Muğan və Dağlıq Şirvan)  
səpilərək tədqiq edilmiş və perspektivli formaların toxum materiallarının artırılması işləri həyata  
keçirilmişdir. Tarla təcrübələrində fenoloji müşahidələr, fizioloji qiymətləndirilməsi, yarpağın  
assimilyasiya sahəsi, bitki örtüyündə temperatur, ağızçıqların su keçiriciliyi və transpirasiya sürəti,  
transpirasiya indeksi, vizual qiymətləndirmə, ölçmə və aqrotexniki işlər (gübələmə, herbisid  
çıləmə və s.) aparılmışdır. Mərciməyin və noxudun perspektivli formalarında məhsuun struktur  
elementləri müəyyən edilir.
- 2 Layihənin həyata keçirilməsi üzrə planda nəzərdə tutulmuş işlərin yerinə yetirilmə dərəcəsi (faizlə  
qiymətləndirməli)  
Layihə üzrə nəzərdə tutulmuş işlər 90% yerinə yetirilmişdir.

- 3** Hesabat dövründə alınmış **elmi nəticələr** (onların yenilik dərəcəsi, elmi və təcrübi əhəmiyyəti, nəticələrin istifadəsi və tətbiqi mümkün olan sahələr aydın şəkildə göstərilməlidir)
- Noxud və mərcimək bitkilərində məhsulun fizioloji əsaslarının araşdırılması ilk dəfədir ki, tərəfimizdən tədqiq edilir. Tarla təcrübələrinin qoyulması, məhsulun struktur elementlərinin təhlili, zülal və yağların təyini, yarpağın assimilyasiya sahəsi "AAC-400" (Yaponiya) avtomatik sahə ölçəndən, ağızçıqların su keçiriciliyi və transpirasiya sürəti Li-6400 (ABŞ), bitki örtüyünün temperaturu Spectrum Technologies, Inc. (ABŞ) kimi tarla və laboratoriya metod və cihazlarından istifadə edilməklə həyata keçirilmişdir.
- Layihə üzrə **elmi nəşrlər** (elmi jurnallarda məqalələr, monoqrafiyalar, icmaller, konfrans materiallarında məqalələr, tezislər) (dərc olunmuş, çapa qəbul olunmuş və çapa göndərilmişləri ayrılıqda qeyd etməklə, uyğun məlumat - jurnalın adı, nömrəsi, cildi, səhifələri, nəşriyyat, indeksi, Impact Factor, həmmüəlliflər və s. bunun kimi məlumatlar - ciddi şəkildə dəqiq olaraq göstərilməlidir) (*surətlərini kağız üzərində və CD şəklində əlavə etməli!*)
1. Международная научная конференция « Селекция и генетика сельскохозяйственных растений: традиции и перспективы» Одесса, Украина, 2012, стр.113-114
  2. "Study of drought resistance of chickpea and lentil in Azerbaijan condition" First Legume Society Conference 2013, A legume Odyssey: 2013, Novi Sad, Serbia, p.188
  3. "Mərcimək genofondu nümunələrinin tədqiqi və onların ərzaq təhlükəsizliyi baxımından qiymətləndirilməsi", Azərbaycan Elmi-Tədqiqat Əkinçilik İnstitutunun Elmi Əsərləri Məcmuəsi, XXIV cild, 2013, səh.41-43
  4. «Изучение генетического разнообразия нута (Cicer arietinum L.) с использованием RAPD маркеров» Научный журнал « Зерновое хозяйство» Россия, Москва (Çapa qəbul olunub).
  5. «Изучение и оценка сортообразцов местной коллекции чечевицы (Lens culinaris Medik.) в условиях Абшерона. AMEA Genetik Ehtiyatlar İnstitutunun elmi əsərləri məcmuəsi IV cild, Bakı (Çapa qəbul olunub).
  6. Müxtəlif mənşəli noxud (Cicer arietinum L.) nümunələrinin Abşeron şəraitində öyrənilməsi və seleksiya cəhətdən qiymətli formaların seçilməsi. AMEA Genetik Ehtiyatlar İnstitutunun elmi əsərləri məcmuəsi IV cild, Bakı (Çapa qəbul olunub).
- 5** İxtira və patentlər, səmərələşdirici təkliflər
- Seleksiya Nailiyyətlərinin Sınağı və Mühafizəsi üzrə Dövlət Komissiyası sınağına verilmiş "Sultan" noxud sortu 2013-cü ildə rayonlaşdırılmışdır. Bundan başqa mərcimək bitkisinin quraqlığa davamlı, tez yetişən və məhsuldar dənli forması (F03-52) Dövlət Komissiyasına sınaq üçün təqdim ediləcəkdir (IX-X-2013).
- 6** Layihə üzrə ezamiyyətlər (ezamiyyə baş tutmuş təşkilatın adı, şəhər və ölkə, ezamiyyə tarixləri, həmçinin ezamiyyə vaxtı baş tutmuş müzakirələr, görüşlər, seminarlarda çıxışlar və s. dəqiq göstərilməlidir)
- Layihə üzrə seçilmiş perspektivli noxud və mərcimək nümunələrinin toxum materiallarını artırmaqdan ötrü Cəlilabad və Qobustan BTS-ə ezamiyyələr edilmişdir.
- 7** Layihə üzrə elmi ekspedisiyalarda iştirak (əgər varsa)  
(*burada doldurmali*)
- 8** Layihə üzrə digər tədbirlərdə iştirak  
(*burada doldurmali*)
- Layihə mövzusu üzrə elmi məruzələr (seminar, dəyirmi masa, konfrans, qurultay, simpozium və s. çıxışlar) (məlumat tam şəkildə göstərilməlidir: a) məruzənin növü: plenar, dəvətli, şifaçı və ya divar məruzəsi; b) tədbirin kateqoriyası: ölkədaxili, regional, beynəlxalq)  
(*burada doldurmali*)

10	Layihə üzrə əldə olunmuş cihaz, avadanlıq və qurğular, mal və materiallar, komplektləşdirmə məmulatları 1 ədəd noutbuk, 1 ədəd mərciməyi qabıqdan çıxaran maşın qurğusu (HTP-150), 1 ton gübrə, 20 litr herbisid, 2500 vahid Tag polimeraza, 1 dəst dNTP, 1 kq aqoroza, 1 ml 100 mbaytlıq DNT ladderi, 55 ədəd praymer və 9 dəst əlcək əldə edilmişdir.
11	Yerli həmkarlarla əlaqələr MEA Naxçıvan bölməsinin Bioresurslar İnstitutunun, Azərbaycan İqtisadiyyat Universitetinin istehlak mallarının ekspertizası və marketinqi fakultəsinin ərzaq məhsullarının ekspertizası və marketinqi kafedrasının, Cəlilabad və Qobustan BTS-nin elmi əməkdaşları ilə əlaqələr yaradılmışdır.
12	Xarici həmkarlarla əlaqələr Qazaxıstan Respublikası Elmi Tədqiqat Əkinçilik və Bitkiçilik İnstitutunun dənli paxlalı şöbəsinin müdürü Kudaybergenov M.S., İCARDA beynəlxalq elmi mərkəzinin (Daşkənd filialı) elmi koordinatoru prof. R.Şarma ilə əlaqələr yaradılmışdır. Perspektivli noxud nümunələrinin elmi əməkdaşlıq müqaviləsi əsasında Qazaxıstan Elmi Tədqiqat Əkinçilik və Bitkiçilik institutunda ekoloji sınaqları aparılır.
13	Layihə mövzusu üzrə kadr hazırlığı (əgər varsa) (burada doldurmali)
14	Sərgilərdə iştirak (əgər baş tutubsa) (burada doldurmali)
15	Təcrübəartırmada iştirak və təcrübə mübadiləsi (əgər baş tutubsa) (burada doldurmali)
16	Layihə mövzusu ilə bağlı elmi-kütləvi nəşrlər, kütləvi informasiya vasitələrində çıxışlar, yeni yaradılmış internet səhifələri və s. (məlumatı tam şəkildə göstərilməlidir) (burada doldurmali)

**SİFARIŞÇI:**

Elmin İnkışafı Fondu

Baş məsləhətçi

Həsənova Günel Cahangir qızı

  
(imza)

"29" iyul 2013-ci il

**İCRAÇI:**

Layihə rəhbəri

Əmiriyev Litfer Əlisultan oğlu

  
(imza)

"29" iyul 2013-ci il

Baş məsləhətçi

Babayeva Ədilə Əli qızı

  
(imza)

"29" iyul 2013-ci il



## AZƏRBAYCAN RESPUBLİKASININ PREZİDENTİ YANINDA ELMİN İNKİŞAFI FONDU

MÜQAVİLƏYƏ ƏLAVƏ

Azərbaycan Respublikasının Prezidenti yanında Elmin İnkışafı Fonduun  
elmi-tədqiqat programlarının, layihələrinin və digər elmi tədbirlərin  
maliyyələşdirilməsi məqsədi ilə qrantların verilməsi üzrə  
2011-ci ilin 1-ci müsabiqəsinin (EİF-2011-1(3)) qalibi olmuş  
və yerinə yetirilmiş layihə üzrə

### ALINMIŞ NƏTİCƏLƏRİN ƏMƏLİ (TƏCRÜBİ) HƏYATA KEÇİRİLMƏSİ VƏ LAYİHƏNİN NƏTİCƏLƏRİNDƏN GƏLƏCƏK TƏDQİQATLARDADA İSTİFADƏ PERSPEKTİVLƏRİ HAQQINDA MƏLUMAT VƏRƏQİ (Qaydalar üzrə Əlavə 16)

Layihənin adı: Azərbaycanda paxlalı (noxud, mərcimək) ərzaq bitkilərinin quraqlığa davamlı  
formalarının tədqiqi və məhsuldarlıq meyarlarının müəyyən edilməsi

Layihə rəhbərinin soyadı, adı və atasının adı: Əmirov Litfer Əlisultan oğlu

Qrantın məbləği: 30 000 manat

Layihənin nömrəsi: EİF-2011-1(3)-82/51/3-M-64

Müqavilənin imzalanma tarixi: 23 dekabr 2011-ci il

Qrant layihəsinin yerinə yetirilmə müddəti: 18 ay

Layihənin icra müddəti (başlama və bitmə tarixi): 1 yanvar 2012-ci il – 1 iyul 2013-cü il

#### 1. Layihənin nəticələrinin əməli (təcrübi) həyata keçirilməsi

1 Layihənin əsas əməli (təcrübi) nəticələri, bu nəticələrin məlum analoqlar ilə müqayisəli  
xarakteristikası

Layihənin əsas əticələri sırasında noxud və mərcimək bitkilərinin quraqlığa davamlı, yüksək  
məhsuldar yeni sortlarının yaradılmasıdır. Yeni yaradılmış “Sultan” noxud sortu respublikada  
rayonlaşmış “Nərmin” sortundan biotik və abiotik stress faktorlara davamlılığı və yüksək məhsuldarlığı  
(3-4s/ha atriq) ilə fərqlənir. Ümumiyyətlə, respublikamızda qırmızı dənli mərcimək becərilmir. Beçərilən  
formalar yaşıl və ya sarı rənglidir. Dövlət sınaqlarına təqdim olunmaq üçün hazırlanan yeni “Jasmin”  
mərcimək sortu mövcud analoqlarla müqayisədə yerə yatırı, tez yetişir (7-9 gün), stress faktorlara  
davamlıdır və yüksək (12-13s/ha) məhsuldardır. Rayonlaşmış Arzu sortundan 3-4 s/ha artıq məhsul verir.

2 Layihənin nəticələrinin əməli (təcrübi) həyata keçirilməsi haqqında məlumat (istehsalatda

tətbiq (tətbiqin aktını əlavə etməli); tədris və təhsildə (nəşr olunmuş elmi əsərlər və s. – təhsil sisteminə tətbiqin aktını əlavə etməli); bağlanmış xarici müqavilələr və ya beynəlxalq layihələr (kimlə bağlılıq, müqavilənin və ya layihənin nömrəsi, adı, tarixi və dəyəri); dövlət proqramlarında (dövlət orqanının adı, qərarın nömrəsi və tarixi); ixtira üçün alınmış patentlərdə (patentin nömrəsi, verilmə tarixi, ixtiranın adı); və digərlərində

“Sultan” noxud sortu Qobustan BTS-in yardımçı təsərrüfatında 5 ha sahədə tətbiq edilmişdir. Növbəti illərdə həmin sortun əkin sahəsinin artırılması və Cənubi Muğan bölgəsində tətbiqi nəzərdə tutulmuşdur.

## 2. Layihənin nəticələrindən gələcək tədqiqatlarda istifadə perspektivləri

Nəticələrin istifadəsi perspektivləri (fundamental, tətbiqi və axtarış-innovasiya yönlü elmi-tədqiqat layihə və proqramlarında; dövlət proqramlarında; dövlət qurumlarının sahə tədqiqat proqramlarında; ixtira və patent üçün verilmiş ərizələrdə; beynəlxalq layihələrdə; və digərlərində)

Alınan nəticələr daha çox tətbiqi xarakterli olduğundan dövlət qurumlarının sahə tədqiqat proqramlarında, müəlliflik şəhadətnaməsi və patent almaq üçün verilmiş ərizələrdə öz əksini tapacaqdır.

**SİFARIŞÇI:**

Elmin İnkışafı Fondu

Baş məsləhətçi

Həsənova Günel Cahangir qızı

(imza)

“29” iyul 2013-ci il

**İCRAÇI:**

Layihə rəhbəri

Əmirov Litfer Əlisultan oğlu

(imza)

“29” iyul 2013-ci il

Baş məsləhətçi

Babayeva Ədilə Əli qızı

(imza)

“29” iyul 2013-ci il



## AZƏRBAYCAN RESPUBLİKASININ PREZİDENTİ YANINDA ELMİN İNKİŞAFI FONDU

MÜQAVİLƏYƏ ƏLAVƏ

Azərbaycan Respublikasının Prezidenti yanında Elmin İnkışafı Fonduun  
elmi-tədqiqat programlarının, layihələrinin və digər elmi tədbirlərin  
maliyyələşdirilməsi məqsədi ilə qrantların verilməsi üzrə  
2011-ci ilin 1-ci müsabiqəsinin (EIF-2011-1(3)) qalibi olmuş  
və yerinə yetirilmiş layihə üzrə

### ALINMIŞ ELMİ MƏHSUL HAQQINDA MƏLUMAT (Qaydalar üzrə Əlavə 17)

Layihənin adı: Azərbaycanda paxlalı (noxud, mərcimək) ərzaq bitkilərinin quraqlığa davamlı  
formalarının tədqiqi və məhsuldarlıq meyarlarının müəyyən edilməsi

Layihə rəhbərinin soyadı, adı və atasının adı: Əmirov Litfer Əlisultan oğlu

Qrantın məbləği: 30 000 manat

Layihənin nömrəsi: EIF-2011-1(3)-82/51/3-M-64

Müqavilənin imzalanma tarixi: 23 dekabr 2011-ci il

Qrant layihəsinin yerinə yetirilmə müddəti: 18 ay

Layihənin icra müddəti (başlama və bitmə tarixi): 1 yanvar 2012-ci il – 1 iyul 2013-cü il

Diqqət! Bütün məlumatlar 12 ölçülü Arial şrifti ilə, 1 intervalla doldurulmalıdır

#### 1. Elmi əsərlər (sayı)

Tamlıq dərəcəsi

No

Çapa qəbul

Çapa göndərilmiş

Dərc olunmuş

olunmuş və ya  
çapda olan

Elmi məhsulun növü

1. Monoqrafiyalar

həmçinin, xaricdə çap olunmuş

2. Məqalələr

1

2

həmçinin xarici nəşrlərdə

1

3. Konfrans materiallarında  
məqalələr

2

O cümlədən, beynəlxalq konfras  
materiallarında

4. Məruzələrin tezisləri

həmçinin, beynəlxalq tədbirlərin  
toplusunda

5. Digər (icmal, atlas, kataloq və s.)

## 2. İxtira və patentlər (sayı)

Nö	Elmi məhsulun növü	Alınmış	Verilmiş	Ərizəsi verilmiş
1.	Patent, patent almaq üçün ərizə		1	1
2.	İxtira			
3.	Səmərələşdirici təklif			

## 3. Elmi tədbirlərdə məruzələr (sayı)

Nö	Tədbirin adı (seminar, dəyirmi masa, konfrans, qurultay, simpozium və s.)	Tədbirin kateqoriyası (ölkədaxili, regional, beynəlxalq)	Məruzənin növü (plenar, dəvətli, şifahi, divar)	Sayı
1.				
2.				
3.				

### SİFARIŞÇI:

Elmin İnkişafı Fondu

Baş məsləhətçi

Həsənova Günel Cahangir qızı

(imza)

"29" iyul 2013-ci il

Baş məsləhətçi

Babayeva Ədilə Əli qızı

(imza)

"29" iyul 2013-ci il

### İCRAÇI:

Layihə rəhbəri

Əmirov Litfer Əlisultan oğlu

(imza)

"29" iyul 2013-ci il